



With the support of the
Erasmus+ Programme
of the European Union

Milli Erasmus+ Ofisi Azərbaycan

Avropanın ali təhsil
müəssisələri ilə
əməkdaşlıq edin

Öyrənmək və ya öyrətmək üçün Avropaya
gəlin

Aİ nəşrlərini necə əldə etməli

Pulsuz nəşrlər:

- bir nüsxə üçün:
Aİ-nin kitab mağazası (<http://bookshop.europa.eu>) vasitəsilə;
- birdən artıq nüsxə və ya afişalar/xəritələr üçün :
Aİ ölkələrindəki nümayəndəliklərdən (http://ec.europa.eu/represent_en.htm);
Aİ-yə üzv olmayan ölkələrdəki nümayəndəliklərdən (http://eeas.europa.eu/delegations/index_en.htm);
“Europe Direct” xidməti ilə əlaqə saxlamaqla (http://europa.eu/europe-direct/index_en.htm) və ya 00 800 6 7 8 9 10 11
(Avropanın istənilən yerindən pulsuz) nömrəsinə zəng etməklə (*).

(* Verilən məlumatlar, həmçinin, əksər zənglər pulsuzdur (lakin bəzi operatorlardan, telefon köşklərindən və ya otellərdən edilən zənglər ödənişli ola bilər).

Pulsuz nəşrlər:

- Aİ-nin kitab mağazası (<http://bookshop.europa.eu>) vasitəsilə

Mündəricat

Erasmus+ proqramı: “Proqram ölkələri” və “Tərəfdaş ölkələr”	05
Erasmus+ nədir?	07
Ali təhsil müəssisələrinin proqramda iştirakı: Layihələrin həyata keçirilməsi və mobillik üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirmə	09
Tələbələr üçün kredit mobilliyi və əməkdaşların mobilliyi	10
Erasmus Mundus Birgə Magistratura Təhsili	13
Ali təhsil sahəsində potensialın gücləndirilməsi layihələri	17
“Jean Monnet” proqramı üzrə fəaliyyətlər	21
Digər ali təhsil imkanları: Bilik alyansları, sahəvi bacarıq alyansları və strateji tərəfdaşlıqlar	26
Tərəfdaş Ölkələrin ali təhsil müəssisələri: Erasmus+ proqramının hansı fəaliyyətlərində 28 kimlər iştirak edə bilər?	
Fərdlərin proqramda iştirakı: Tərəfdaş ölkələrdən olan fərdlər üçün təqaüdlər	
Fərdi təqaüd imkanları	30
Əlavə məlumatlar üçün faydalı keçidlər	32



Bu broşür haqqında

Bu broşür Avropa İttifaqının “Erasmus+” proqramı tərəfindən Avropa İttifaq sərhədlərindən kənarında yerləşən Tərəfdaş Ölkələrin ali təhsil müəssisələri və onların əməkdaşlarına, elmi işçilərinə və tələbələrinə təqdim olunan imkanlara nəzər yetirir. Burada onların Avropa İttifaqındakı və dünyanın digər hissələrindəki tərəfdaşlarla necə əməkdaşlıq edə biləcəkləri təsvir olunur.

Nəşrdə, həmçinin, dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrinin tələbələrinin, doktorantlarının və əməkdaşlarının Avropada təhsil almaq və ya tədris etmək məqsədilə qrant və ya təqaüd almaq üçün necə müraciət edə biləcəkləri izah olunur. Təhsil təqaüdləri magistratura təhsilini tam əhatə edə bilər. Tələbənin geri qayıdanda öz ölkəsində diplom almaq üçün təhsilinin bir hissəsi kimi tanınacaq qısamüddətli Avropa təhsilini maliyyələşdirən qrantlar da mövcuddur.

Bu broşür sizə proqramla bağlı əsas məlumatları təqdim edir. Broşür təqdim olunan imkanlardan yararlanmaq məqsədilə müraciət üçün ilk addımlarınızı atmaqda və əlavə məlumat üçün müraciət edə biləcəyiniz mənbələri müəyyən etməkdə sizə kömək edəcək.

Erasmus+ proqramı: “Proqram ölkələri” və “Tərəfdaş ölkələr”

Erasmus+ proqramında “Proqram Ölkələri” və “Tərəfdaş Ölkələr” kateqoriyalarından bəhs olunur. Ölkənin bu kateqoriyalardan hansı daxil olduğunu bilməyiniz faydalıdır. Çünki bununla siz proqramda iştirakınızın mümkün olub-olmadığını, hansı komponentlərdə iştirak edə biləcəyinizi və ayrı-ayrı layihələrdə tərəfdaşlıqların mümkün formaları və ya miqyası barədə məlumatlı olacaqsınız. Təfərrüatlar üçün aşağıdakı cədvələ baxın.

Ai-yə üzv dövlətlər

Proqram Ölkələri:

Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Birləşmiş Krallıq

Digər Proqram Ölkələri

İslandiya, Lixtenşteyn, Norveç, Keçmiş Yuqoslav Respublikası, Makedoniya, Türkiyə

Tərəfdaş Ölkələr:

Tərəfdaş ölkələr müxtəlif regionlar üzrə qruplaşdırılır. Bəzi fəaliyyətlərdə yalnız müəyyən regionlardan olan Tərəfdaş Ölkələr iştirak edə bilər. Bu nəşrin müxtəlif bölmələrində kimlərin hansı komponentlərdə iştirak edə biləcəyi izah olunacaq.

Region 1 Qərbi Balkan ölkələri	Albaniya, Bosniya və Herseqovina, Kosovo ¹ , Monteneqro, Serbiya
Region 2 Şərq Tərəfdaşlığı Ölkələri	Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi
Region 3 Cənubi Aralıq dənizi regionu	Əlcəzair , Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya, Tunis
Region 4 Rusiya Federasiyası	Rusiyanın beynəlxalq hüquqla tanınan ərazisi
Region 5	Andorra, Monako, San-Marino, Vatikan şəhər-dövləti, İsveçrə
Region 6³ Asiya	Əfqanıstan, Banqladeş, Butan, Kamboca, Çin, Koreya Xalq Demokratik Respublikası, Hündistan, İndoneziya, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Myanma, Nepal, Pakistan, Filippin, Şri-Lanka, Tailand, Vyetnam

Region 7⁴ Mərkəzi Asiya	Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan
Region 8⁵ Latin Amerikas	Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Kuba, Ekvador, Salvador, Qvatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay, Venezuela
Region 9	İran, İraq, Yəmən
Region 10⁶ Cənubi Afrika	Cənubi Afrika
Region 11⁷ Afrika Karib Sakit okean	Anqola, Antiqua və Barbuda, Bahama adaları, Barbados, Beliz, Benin, Botsvana, Burkina Faso, Burundi, Kamerun, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Kongo, Konqo Demokratik Respublikası, Kuk Adaları, Cibuti, Dominika, Dominikan Respublikası, Ekvatorial Qvineya, Eritreya, Efiopiya, Fici, Qabon, Qambiya, Qana, Qrenada, Qvineya, Qvineya-Bisau, Qayana, Haiti, Kot-d'İvuar Respublikası, Yamayka, Kenya, Kiribati, Lesoto, Liberiya, Madaqaskar, Malavi, Mali, Marşal Adaları, Mavritaniya, Mavriki, Mikroneziya Federativ Ştatlari, Mozambik, Namibiya, Nauru, Niger, Nigeriya, Niue, Palau, Papua-Yeni Qvineya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lusiyası, Sent-Vinsent və Qrenadinlər, Samoa, San-Tome və Prinsipi, Seneqal, Seyşel adaları, Syerra-Leone, Solomon adaları, Somali, Cənubi Sudan, Sudan, Surinam, Svazilend, Şərqi Timor Demokratik Respublikası, Tanzaniya, Toqo, Tonqa, Trinidad və Tobaqo, Tuvalu, Uqanda, Vanuatu, Zambiya, Zimbabve.
Region 12 Sənayeləşmiş ölkələr: Körfəz Əməkdaşlıq Şurası Ölkələri	Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri
Region 13⁸ Digər sənayeləşmiş ölkələr	Avstraliya, Bruneı, Kanada, Honq Konq, Yaponiya, Koreya (Respublikası), Makau, Yeni Zelandiya, Sinqapur, Tayvan, Amerika Birləşmiş Ştatlari

1. Bu bölgü Kosova ilə bağlı bəyan olunmuş mövqelərə xələl gətirmir və Kosovanın müstəqillik bəyannaməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1244 sayılı Qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəməsinin Rəyina uyğundur.

2. Bu bölgü Fələstin Dövlətinin tanınması kimi şərh edilə bilməz və Üzv Dövlətlərin bu məsələ ilə bağlı ayrı-ayrı mövqelərinə xələl gətirmir.

3. İnkişaf və Əməkdaşlıq Aləti (DCI) çərçivəsində istifadə olunan təsnifat

4. Yuxarıda göstərilidiyi kimi

5. Yuxarıda göstərilidiyi kimi

6. Avropa İnkişaf Fondu çərçivəsində istifadə olunan təsnifat

7. Yuxarıda göstərilidiyi kimi

8. Tərəfdaşlıq Aləti (PI) çərçivəsində istifadə olunan təsnifat

Erasmus+ nədir?


Erasmus+ Avropa İttifaqının (Aİ) təhsil, təlim, gənclər və idman sahələrində layihələri, tərəfdaşlıqları, tədbirləri və mobilliyi dəstəkləyən proqramdır. 2014-2020-ci illəri əhatə edən proqram həm Avropa ölkələri arasında, həm də Avropa ölkələri ilə dünyanın müxtəlif yerlərindəki Tərəfdaş Ölkələr arasında bütün bu sahələrdə əməkdaşlıq üçün maliyyələşmə imkanları təmin edir.

Erasmus+ bütün bu sahələrdə, xüsusilə ali təhsil sahəsində Avropa İttifaqı ilə məhdudlaşmayan beynəlxalq əməkdaşlığın əhəmiyyətini qəbul edir. Proqram ali təhsil sahəsindəki əvvəlki Aİ proqramlarının (Alfa, Edulink, Erasmus Mundus və Tempus) təcrübələrinə və nailiyyətlərinə söykənir və təhsil müəssisələri arasında tələbələrin, akademik heyətin, ideya və qabaqcıl təcrübələrin beynəlxalq mübadiləsini dəstəkləyir.

Bu imkanlar Erasmus+ proqramına daxil olan 1-ci Əsas Fəaliyyət ("Fərdlərin təhsil mobilliyi") və 2-ci Əsas Fəaliyyət ("İnnovasiya naminə əməkdaşlıq və qabaqcıl təcrübələrin mübadiləsi") əhatə dairəsinə düşür.

2014-2020

Erasmus+



Proqram Brüsseldə Aİ-nin Avropa Komissiyası tərəfindən hazırlanıb və Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Agentlik (EACEA) və 33 Proqram Ölkəsinin (bax: səhifə 5) hər birində yerləşən Milli Agentliklər tərəfindən icra olunur. Maliyyələşmə hər il “Təkliflərin qəbulu” (Calls for Proposal) elanları əsasında həyata keçirilir. Bu elanlar Avropa Komissiyası tərəfindən və ya onun adından dərc olunur və müəyyən edilmiş müddət daxilində tələb olunan şərtlərə cavab verən və müəyyən olunmuş məqsədlərə uyğun gələn fəaliyyətlərə dair təkliflər təqdim etməyə dəvət edir. “Təkliflərin qəbulu” elanları Avropa İttifaqının Rəsmi Jurnalında (C seriyası) və/yaxud Avropa Komissiyası, Milli Agentliklər və ya İcraçı Agentliyin müvafiq veb saytlarında dərc olunur.

2014-2020-ci illər üzrə proqramın həyata keçirilməsinə bütövlükdə təqribən 16.5 milyon avro ayrılacaq. Bunun 17%-dən çoxu proqramın bu broşürdə təsvir olunan dörd beynəlxalq komponentinə ayrılacaq. Bu büdcə beynəlxalq əməkdaşlığın aşağıdakı əsas nəticələrinin əldə olunmasına sərf olunacaq.

- 300 yeni Erasmus Mundus Birgə Magistratura Təhsili proqramı
- “Birgə Magistratura Təhsili” komponenti çərçivəsində ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları üçün 30 000 təqaüd (minimum 75%-i Tərəfdaş Ölkələrdən olan fərdlər üçün)
- “Kredit mobilliyi” komponenti çərçivəsində fərdlərin Tərəfdaş və Proqram Ölkələrindəki təhsil müəssisələri arasında hərəkəti üçün 180 000 təqaüd
- Ali təhsil sahəsində potensialın gücləndirilməsi ilə bağlı
- “Jean Monnet” komponenti çərçivəsində 2000 tədbir

Ali təhsil müəssisələrinin proqramda iştirakı:

Layihələrin həyata keçirilməsi və
mobillik üçün Avropa İttifaqı
tərəfindən maliyyələşdirmə



Tələbələr üçün kredit mobilliyi və əməkdaşların mobilliyi

1-ci Əsas Fəaliyyət (Fərdlərin təhsil mobilliyi) çərçivəsində maliyyələşdirilir

Avropa 30 ildən artıq müddət ərzində Erasmus proqramını maliyyələşdirmiş, bu proqram 4 milyon nəfərdən artıq Avropalı tələbəyə öz təhsillərinin bir hissəsini Avropanın başqa bir yerində başqa bir təhsil müəssisəsində keçirmək imkanı vermişdir. Erasmus+ isə bu imkanları dünyanın digər yerlərindən olan fərdlər və təşkilatlara da açır.

Kredit mobilliyi - öz təhsil müəssisəsində davam edən təhsil çərçivəsində tələbənin xaricdə keçirdiyi və kreditlər topladığı qısa müddətli təhsil və ya təcrübə müddəti kimi müəyyən edilə bilər. Mobillik mərhələsindən sonra, tələbələr öz təhsil müəssisələrinə qayıdaraq təhsillərini başa vururlar.

Məqsədlər

Erasmus+ çərçivəsində həyata keçirilən bütün mobillik layihələrinin məqsədi hər bir fərdi iştirakçının bacarıqlar əldə etməsinə kömək etmək, onların peşəkar inkişafını dəstəkləmək və digər mədəniyyətlər barədə anlayışını gücləndirməkdir. Onların məqsədi həm də iştirakçı təşkilatların potensiallarını, cəlbədiciyi və beynəlxalq fəallığını gücləndirməkdir.

Struktur

Hər hansı Tərəfdaş Ölkədəki bir ali təhsil müəssisəsi (ATM) öz tələbələrini, doktorantlarını və ya əməkdaşlarını Proqram Ölkələrindən birindəki tərəfdaş ATM-lərdən birinə göndərə bilər.

Tələbələr və doktorantlar xaricdə üç aydan (və ya bir akademik mövsüm və ya trimestr) 12 aya qədər təhsil ala bilər və Erasmus+ qrantından faydalana bilərlər. 2018-ci ildən etibarən, Erasmus+ tələbələr və doktorantlar üçün Proqram və ya Tərəfdaş Ölkələrdə təcrübə keçmək imkanları yaradır. ATM-lərin əməkdaşları bir aydan iki aya qədər xaricdə tədris və/yaxud təlim müddəti keçirə bilər və qrant da əldə edə bilər.

Mobilliyin baş tutması üçün iştirakçı ATM-lər arasında müqavilə imzalanmalıdır. Bu müqavilədə göndərən və qəbul edən təhsil müəssisələri ziyarətçi tələbələr üçün açıq olan proqramlar və əməkdaşların mobilliyi ilə bağlı variantlar barədə razılığa gəlirlər. Bu müqavilələr göndərən təhsil müəssisəsinin öz tələbələri tərəfindən xaricdə uğurla tamamlanmış təhsil nəticələrinə görə əldə olunan kreditləri tanıyacağını və qayıdandan sonra tələbənin diplom alması məqsədilə nəzərə alınacağını təmin edir.

Həmin müqavilə çərçivəsində Tərəfdaş Ölkədəki bir təhsil müəssisəsi analoji qaydada Proqram Ölkəsindən tələbələr, doktorantlar və ya əməkdaşları qəbul edə bilər.

Nümunə: Almaniyanın Azad Berlin Universiteti Latin Amerikası ölkələri ilə beynəlxalq mobillik layihəsini həyata keçirir. Bu layihə çərçivəsində həmin universitetlə Kolumbiya Milli Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, üç tələbə və dörd əməkdaş təhsil, tədris və ya təlim üçün Almaniya səyahət edəcəkdir. Bundan əlavə, Almaniya da bir elmi işçi və üç əməkdaş Kolumbiyaya səyahət edib. Bu müqavilə siyasi elmlər sahəsində mobilliyə köklənir. Bu əməkdaşlıq çərçivəsində "Estudios en Inclusión, Interseccionalidad y Equidad" kimi bir sıra layihələr dəstəklənir və gücləndirilir.

Maliyyəlaşdirmə

Proqram Ölkələrinin hər birində yaradılmış Erasmus+ üzrə Milli Agentlik Proqram və Tərəfdaş Ölkələrdəki ATM-lər arasında bir sıra layihələrin həyata keçirilməsi üçün büdcəyə malikdir. Proqram Ölkələrində yerləşən ATM-lər Tərəfdaş Ölkələrin birində və ya bir neçəsindəki ATM-lərlə layihələr təşkil etmək üçün müvafiq Milli Agentliyə müraciət edə bilərlər. Müraciətlərin nəticəsinə əsasən Milli Agentlik uğurlu nəticə göstərən ATM-lərə tələbə və əməkdaşların mobillik xərclərini qarşılamaq üçün qrant verəcək. Bu qrantı fərdi qrant xərcləri də daxil olacaq və bir hissəsi də təşkilatları dəstəkləmək üçün ayrılacaq.

Fərdlər üçün

Tərəfdaş Ölkələrdən olan tələbələr və doktorantlar xaricdəki xərclərini qarşılamaq üçün Proqram Ölkəsindəki minimum yaşayış həddindən asılı olaraq aylıq 800-900 avro vəsait ala bilərlər. Proqram Ölkələrindən Tərəfdaş Ölkələrə gedən tələbələr və doktorantlar isə bütün Tərəfdaş Ölkələrdə aylıq 700 avro vəsait ala bilərlər.

Tərəfdaş Ölkələrdən gələn əməkdaşlar öz xərclərini qarşılamaq üçün gündəlik 140-180 avro vəsait ala bilərlər (Proqram Ölkəsindəki minimum yaşayış həddindən asılı olaraq). Proqram Ölkələrindən Tərəfdaş Ölkələrə gedən əməkdaşlar isə gündəlik 180 avro alacaqlar.

Hər bir fərdi iştirakçı göndərən müəssisə ilə qəbul edən müəssisə arasındakı məsafədən asılı olaraq, səyahət xərclərini qarşılamaq üçün vəsait ala bilərlər.

Nümunə: Yunanistanın Ege Universiteti Asiya ölkələri ilə beynəlxalq mobillik layihəsini həyata keçirir. Bu layihə çərçivəsində həmin universitetlə Çinin Şanxay Dəniz Universiteti arasında müqavilə imzalanıb.

Bu müqaviləyə əsasən, bir doktorant və dörd əməkdaş Yunanistanın Ege Universitetində təhsil, tədris və ya təlim keçmək üçün səyahət edəcək. Ege Universitetindən bir doktorant və üç əməkdaş müvafiq olaraq təhsil almaq və tədris etmək üçün Çinə səyahət edəcək.

Müqavilə dəniz nəqliyyatı və dəniz hərəkəti sahələrində mobilliyə köklənir. Müqavilə çərçivəsində mobillik iki ölkədən olan elmi-pedaqoji heyət arasında birgə tədqiqat layihələrini və birgə elmi məqalələrin yazılmasını genişləndirəcək.

Məsafə	Səyahət xərclərinin qarşılamaq üçün ödəniş
100 km-dən az	20 avro
100-499 km	180 avro
500-1999 km	275 avro
2000-2999 km	360 avro
3000-3999 km	530 avro
4000-7999 km	820 avro
8000 km və daha çox	1500 avro

Müəssisələr üçün

Mübadilədə iştirak edən hər iki ali təhsil müəssisəsi mobillik layihəsinin təşkili ilə bağlı müəssisənin üzləşdiyi xərcləri əvəzləşdirmək üçün hər mobillik iştirakçısı üzrə 350 avro vəsaiti öz aralarında bölüşdürürlər.



Necə müraciət etməli (ali təhsil müəssisələri)

Tərəfdaş Ölkədən olan ali təhsil müəssisəsi kimi, tələbələr üçün kredit mobilliyi və əməkdaşların mobilliyi üzrə maliyyələşmə üçün birbaşa müraciət edə bilməzsiniz.

Bu səbəbdən, siz Proqram Ölkələrində olan ayrı-ayrı ali təhsil müəssisələri ilə əlaqələr qurmalı və bu əlaqələri gücləndirməli, öz müəssisənizlə Proqram Ölkələrində olan bir və daha artıq müəssisə arasında müqavilə imzalamalısınız.

Proqram Ölkələrindən olan müəssisələr ali təhsil müəssisələrinin tələbələri, doktorantları və əməkdaşları üçün mobillik layihəsi həyata keçirmək üçün müraciət edə bilərlər. Proqram Ölkəsində yerləşən ali təhsil müəssisəsi müəssisə bu müraciəti dərc olunmuş "Təkliflərin qəbulu"na uyğun olaraq öz Milli Agentliyinə göndərir.

Necə müraciət etməli (fərdlər)

29-cu səhifədə "Fərdlərin proqramda iştirakı" bölməsinə nəzər salın.

Erasmus Mundus Birgə Magistratura Təhsili

1-ci Əsas Fəaliyyət (Fərdlərin təhsil mobilliyi) çərçivəsində maliyyələşdirilir

“Erasmus Mundus Birgə Magistratura Təhsili” (EMBMT) proqramı ali təhsil müəssisələrinin beynəlxalq konsorsiumları tərəfindən təqdim edilən, 1-2 il davam edən, prestijli, kompleks, beynəlxalq təhsil proqramıdır. Konsorsiuma müvafiq hallarda təhsil sahələrində xüsusi səriştəsi və marağı olan digər təhsil və/yaxud qeyri-təhsil tərəfdaşları daxil ola bilər.



Nümunə: ERASMUS MUNDUS proqramı (2010 - 2019)

EMM-NANO (Nanoelmlər və Nanotexnologiyalar sahəsində Erasmus Mundus magistr proqramı) tələbələri nanoelm və nanotexnologiyaların bütün sahələrində qabaqcıl elmi tədqiqatların aparılması və sənaye sahələrində karyera qurmağa hazırlayan iki illik Erasmus Mundus Magistr proqramıdır. Bu proqram Leuven Katolik Universiteti (Belçika), Götəburqda yerləşən Çalmerz Texnologiya Universiteti (İsveç), Qrenoblda yerləşən Cozef Furier Universiteti (Fransa) və Drezden Texniki Universiteti (Almaniya) tərəfindən birgə təqdim olunur. Bu kurs nanotexnologiyalar sahəsində elmi-tədqiqat və təcrübə işlərində dünya səviyyəli infrastruktur çıxış yaranan, eləcə də məzunlar üçün iş və doktorantura imkanları yaranan tanınmış tərəfdaş elmi tədqiqat institutlarının dəstəyi ilə təşkil olunur. Tələbələr ilk illərini birlikdə aparıcı tərəfdaş universitetdə keçirir, daha sonra öz fərdi ixtisaslaşma sahələrinə uyğun olaraq müxtəlif tərəfdaş müəssisələrə keçirlər.

EMBMT proqramları çərçivəsində illik seçim turlarında iştirak edən ən uğurlu tələbə namizədlərə Aİ tərəfindən maliyyələşdirilən təqaüdlər verilir. Tələbələr ən azı iki müxtəlif Proqram Ölkəsində tərəfdaş ATM-lərdə təhsil almalıdır. Universitetin proqramına əlavə dəyər qata biləcək ziyarətçi elmi işçilər və qonaq mühazirəçilər üçün də qrantlar mövcuddur.

Məqsədlər

Erasmus Mundus Birgə Magistratura Təhsili proqramları Erasmus Mundus Magistr Proqramının (2004-2013) nailiyyətlərinə söykənir və aşağıdakı məqsədləri daşıyır:

- ATM-lərin keyfiyyətini və beynəlmilləşmə səviyyəsini yaxşılaşdırmaq;
- Dünyanın hər yerindən olan ən yaxşı Magistr tələbələrində magistratura təhsilini tam əhatə edən təqaüdlər təklif etməklə Avropa Ali Təhsil Məkanınının (EHEA) cəlbediciliyini artırmaq və Aİ-nin ali təhsil sahəsində beynəlxalq təşəbbüslərini dəstəkləmək;
- Magistratura məzunlarının səriştələrini, bacarıqlarını və əmək bazarının tələblərinə uyğunluğunu artırmaq.

Struktur

EMBMT proqramlarını təklif edən konsorsiumlara ən azı üç Proqram Ölkəsindən ATM-lər daxil olmalıdır və Proqram və Tərəfdaş Ölkələrdən olan əlavə ATM-lər daxil ola bilər. Sahibkarlıq müəssisələri, dövlət orqanları, QHT-lər və elmi tədqiqat institutları da tamhüquqlu tərəfdaşlar ola bilərlər.

Magistr proqramını həyata keçirən konsorsiumun adından yalnız Proqram Ölkələrindən birində yaradılan ATM müraciət edə bilər.

İdarəetmə

EMBMT layihələrinin seçimi və monitorinqi Brüsseldə yerləşən Təhsil, Audiovizial Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Agentlik (EACEA) tərəfindən həyata keçirilir.

Seçim proseduru

EMBMT layihələri hər il açıq müsabiqə ("Təkliflərin qəbulu") əsasında seçilir. Seçim ekspert qiymətləndirməsi sistemi əsasında həyata keçirilir: akademik icmadan olan müstəqil ekspertlər dərc olunmuş meyarlar əsasında hər bir ərizənin keyfiyyətini qiymətləndirir.

Seçimdən sonra, EACEA qrantalanla (uğurlu nəticə göstərən ərizəçi) ilə qrant müqaviləsi imzalayır. Qrantalan aparıcı tərəfdaşdır və o, konsorsiumu idarə edir.

Qrant müqaviləsində bir fakültativ hazırlıq ili və dörd illik tələbə qəbulu üçün maliyyələşmə nəzərdə tutulur. Konsorsium 4 dəfə tələbələrin illik seçimini aparır, ən yaxşı nəticə göstərən tələbələrə təqaüdlər verir.

2018-ci ildə seçilmə EMBMT layihələrinin icra müddətində əsas mərhələlər (ikiillik magistratura üzrə).

	2018	2019	2020	2021	2022	2023	2024
Aprel		Tələbələrin 1-ci seçimi başa çatır	Tələbələrin 2-ci seçimi başa çatır	Tələbələrin 3-cü seçimi başa çatır	Tələbələrin 4-cü seçimi başa çatır		
İyul	EMBMT-in seçimi			1-ci dəfə qəbul edilmiş tələbələr məzun olur	2-ci dəfə qəbul edilmiş tələbələr məzun olur	3-cü dəfə qəbul edilmiş tələbələr məzun olur	4-cü dəfə qəbul edilmiş tələbələr məzun olur
Sent. Okt.	EMBMT hazırlıq və təşviqat işlərinə başlayır	Tələbələrin 1-ci qəbulu başlayır	Tələbələrin 2-ci qəbulu başlayır	Tələbələrin 3-cü qəbulu başlayır	Tələbələrin 4-cü qəbulu başlayır		



Maliyyələşdirmə

EACEA və konsorsiumun koordinatoru (bütün tərəfdaşlar adından) arasında imzalanan qrant müaviləsində EMBMT layihələri üçün aşağıdakıların maliyyələşdirilməsi nəzərdə tutulur:

- **İdarəetmə xərcləri**

Konsorsium hazırlıq ili üçün 20 000 avro, həmçinin, konsorsiumun idarə edilməsi xərclərini qarşılamaq və hər il ən azı dörd akademik heyət üzvünü (qonaq mühazirəçi) maliyyələşdirmək üçün dörd seçim ilinin hər biri üçün 50 000 avro alır.

- **Tələbə təqaüdləri**

Avropa İttifaqı hər illik qəbul çərçivəsində 15-ə qədər tələbə təqaüdünü maliyyələşdirəcək. "Təkliflərin qəbulu" vasitəsilə seçilən EMBMT üçün ümumi qrant 3 milyon avroya yaxın olacaq. Erasmus Mundus statusu almaq üçün müraciət edərkən, konsorsium həm də dünyanın bəzi ölkələri üçün əlavə təqaüdlər üçün müaciət edə bilər. Bu əlavə maliyyələşmə Aİ-nin müvafiq regionlarla əməkdaşlığa dair proqramları çərçivəsində həyata keçirilir.

EMBMT təqaüdü təhsil müddəti ilə əlaqədar bütün xərcləri qarşılamaq və bununla da tələbələrə öz təhsillərinə tam köklənmək imkanı yaratmaq üçün nəzərdə tutulur. Bu təqaüd üç elementdən ibarətdir. Bunlardan bəzilərinin məbləğə mənşə ölkədən asılı olaraq dəyişə bilər.

Nümunə: ERASMUS MUNDUS (2010 - 2019)
EMTM (Turizm İdarəetməsi üzrə Erasmus Mundus Magistr Proqramı) üç universitetdən ibarət konsorsium tərəfindən təqdim olunan Magistr proqramıdır: Cənubi Danimarka Universiteti, Lyublyana Universiteti (Sloveniya) və Girona Universiteti (İspaniya). Magistr proqramı gələcək peşəkarları turizmin inkişaf dinamikası, müasir turizm dəyərli idarəetmə, mədəni müxtəlifliyin rolu, innovasiya və idarəçilik haqqında kompleks biliklərlə təmin edir. Proqram nadir multikultural təcrübə təmin edir. Birinci semestr Danimarkada, ikinci semestr Sloveniyada, üçüncü semestr isə İspaniyada keçirilir. Dördüncü və sonuncu semestr isə magistr dissertasiyasının yazılmasına həsr olunur. Bundan əlavə, tələbələrə bu üç ölkənin hər birindəki yerli turizm sənayesi ilə tanış olmaları üçün hər semestr sahə səfərləri təşkil olunur.

İştirak xərclərinin qarşılınması üçün ödəniş (məs.kitabxana, laboratoriya, təhsil haqqı, sosial təminat və sığorta xərcləri və s.)	Tərəfdaş Ölkədən olan təqaüdcülər üçün illik 9000 avroya qədər Prorqam Ölkəsindən olan təqaüdcülər üçün illik 4500 avroya qədər.
Nəqliyyat xərcləri və hazırlıq tədbirləri üçün ödəniş	<p>Proqram ölkəsində məskunlaşan təqaüdcülərin nəqliyyat xərcləri üçün illik 1000 avro</p> <p>EMBMT üzrə əlaqələndirici müəssisədən 4000 km-dən az məsafədə yerləşən Tərəfdaş Ölkədə məskunlaşan təqaüdcülər üçün hər il nəqliyyat xərclərinə 2000 avro, hazırlıq tədbirlərinə isə 1000 avro.</p> <p>EMBMT üzrə əlaqələndirici müəssisədən 4000 km-dən artıq məsafədə yerləşən Tərəfdaş Ölkədə məskunlaşan təqaüdcülər üçün hər il nəqliyyat xərclərinə 3000 avro, hazırlıq tədbirlərinə isə 1000 avro.</p>
Yaşayış xərcləri üçün ödəniş	EMBMT təhsil proqramının xaricdə keçirilən bütün müddəti üçün aylıq 1000 avro (maksimum 24 ay). Yaşadığı ölkədə keçirilən təhsil/təcrübə/diplom işinin hazırlanması müddətləri üçün yaşayış müavinəti verilmir.

Necə müraciət etməli (ali təhsil müəssisələri)

Hər il EMBMT-lər açıq müsabiqə (Təkliflərin qəbulu) vasitəsilə seçilir. EMBMT proqramını həyata keçirən konsorsiumun adından yalnız Proqram Ölkələrindən birində yerləşən ATM müraciət

edə bilər. Tərəfdaş Ölkələrin müəssisələri konsorsiuma qoşula bilər. Ərizəçilər öz grant ərizələrini “Təkliflərin qəbulu” elanında göstərilən son tarixə qədər Brüsseldə yerləşən Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Aqensiya (EACEA) göndərməlidir.

Seçilmiş layihələrin icrası 1 avqust - 31 oktyabr tarixləri arasında (“Təkliflərin qəbulu” elanının dərc olunduğu vaxtdan sonrakı il) başlayır.

Son müraciət tarixləri ilə bağlı təfərrüatlar və məlumatlar üçün “Təkliflərin qəbulu” elanına - (http://eacea.ec.europa.eu/erasmus-lus/funding_en) və Proqram üzrə Təlimata (<http://ec.europa.eu/programmes/erasmus-plus/>) nəzər sala bilərsiniz.

Necə müraciət etməli (fərdlər)

29-cu səhifədə “Fərdlərin proqramda iştirakı” bölməsinə nəzər salın.

Ali təhsil sahəsində potensialın gücləndirilməsi layihələri

2-ci Əsas Fəaliyyət (İnnovasiya üçün əməkdaşlıq və qabaqcıl təcrübələrin mübadiləsi) çərçivəsində maliyyələşdirilir

Ali təhsil sahəsində potensialın gücləndirilməsi layihələri ilk növbədə tərəfdaş ölkələrə yönəlir. Bu layihələr həm Proqram Ölkələrindən, həm də meyarlara cavab verən Tərəfdaş Ölkələrdən olan ali təhsil müəssisələri arasında çoxtərəfli tərəfdaşlıqlara əsaslanan transmilli əməkdaşlıq layihələridir. Ali təhsil müəssisəsi olmayan tərəfdaşlar da bu layihələrə cəlb oluna bilər, o şərhlə ki, onların iştirakı layihə məqsədlərinə nail olmağa kömək etsin.



Nümunə: Ali təhsil sahəsində potensialın gücləndirilməsi (2015)

“TORUS” layihəsi (Xidmətdə açıq resurslara doğru: ətraf mühitlə bağlı verilənlərin bulud hesablaması) Tailand və Vyetnamda tematik və praktiki seminarların keçirilməsi yolu ilə ətraf mühit elmləri sahəsində bulud hesablamaları metodlarının və böyük həcmli verilənlərin praktiki tətbiqinə kömək edir. Bu layihə hamı üçün əlçatan olan sadələşdirilmiş mühit təmin etməklə məlumatların emalı və saxlanması xərclərini azaldır.

Məqsədlər

Meyarlara cavab verən Tərəfdaş Ölkələrdə ali təhsil sahəsində potensialın gücləndirilməsi layihələrinin məqsədləri aşağıdakılardır:

- Ali təhsilin müasirləşdirilməsi, innovasiyası və əlçatanlığını dəstəkləmək;
- Ali təhsilin keyfiyyətinin, onun əmək bazarının və cəmiyyətin tələblərinə uyğunluğunun artırılması, ali təhsilə çıxış imkanlarının bərabərliyinin təmin edilməsi, tədrisin təşkili və planlaşdırılması, ATM-in ümumi və operativ idarəçiliyi və müəssisələrin beynəlmilləşdirilməsi kimi məsələlərin həllini təmin etmək;
- Ai ilə meyarlara cavab verən Tərəfdaş Ölkələr arasındakı əməkdaşlığı, Ai-dəki təşəbbüslərə könüllü qoşulmanı, insanlar arasında təmasları və mədəniyyətlərarası məlumatlılıq və anlaşmanı təşviq etmək;

Nümunə: Ali təhsil sahəsində potensialın gücləndirilməsi (2015)

Ermənistan və Gürcüstanda icra edilən HERITAG layihəsi magistr proqramları və davamlı təhsil sahəsində islahat aparmağa və geo-informasiya texnologiyalarının mədəni irs sənədləri və turizm idarəçiliyi ilə bağlı tədqiqatlara tətbiqi yolu ilə onların sahələrarası aspektinin güclənməsinə kömək edir. HERITAG layihəsinin əsas qayələrindən biri xüsusən kənd yerlərində sahibkarlığa təkan verməkdir. Layihə son ilində bunu təşviq etmək üçün bütün tərəfdaş universitetlərdə tələbələr və şirkətlər üçün karyera günləri təşkil edəcək.

- Yeni və innovativ təhsil proqramları hazırlamaqla səriştə və bacarıq səviyyəsini yaxşılaşdırmaq;
- İslahat siyasətlərinin formalaşdırılması, həyata keçirilməsi və monitorinqinə dəstək göstərməklə dövlət orqanlarının ali təhsil sisteminin müasirləşdirilməsi sahəsində potensiallarını artırmaq;
- birgə təşəbbüslər və qabaqcıl təcrübələrin bölüşülməsi vasitəsilə dünyanın müxtəlif regionları daxilində və onlar arasında regional inteqrasiya və əməkdaşlığa təkan vermək.

Struktur

Ali təhsil sahəsində potensialın gücləndirilməsi layihələrinin iki növü mövcuddur: Birgə layihələr və Struktur layihələri

Birgə layihələrin məqsədi birbaşa Tərəfdaş Ölkələrdən layihəyə cəlb olunan təşkilatlar üçün faydalı olan nəticələr əldə etməkdir. Onlar adətən aşağıdakılara yönəlir:

- Təhsil proqramlarının (kurrikulumların) hazırlanması;
- ATM-lərin ümumi və operativ idarəetməsinin və fəaliyyətinin müasirləşdirilməsi;
- ATM-lər və onları əhatə edən sosial-iqtisadi mühitlər arasında əlaqələrin gücləndirilməsi.

Struktur layihələrinin məqsədi meyarlara cavab verən Tərəfdaş Ölkələrdə ali təhsil sisteminə təsir göstərmək və milli və/yaxud regional səviyyədə islahatları təşviq etməkdir. Onlar adətən aşağıdakılara yönəlir:

- Ali təhsil sistemlərinin siyasətlərinin, ümumi və operativ idarəetməsinin müasirləşdirilməsi;
- Ali təhsil sistemləri və onları əhatə edən sosial-iqtisadi mühitlər arasında əlaqələrin gücləndirilməsi.

Bir qayda olaraq, konsorsiuma iki Proqram Ölkəsi, o cümlədən Proqram Ölkələrinin hər birindən minimum bir ali təhsil müəssisəsi və layihəyə cəlb olunan Tərəfdaş Ölkələrin hər birindən minimum iki ali təhsil müəssisəsi daxil olmalıdır. Tərəfdaş Ölkələrdən konsorsiumlara daxil olan ali təhsil müəssisələrinin sayı ən azı Proqram Ölkələrindən olan ali təhsil müəssisələrinin sayı qədər olmalıdır. Tərəfdaş Ölkələr dünyanın müxtəlif regionlarından ola bilər. Daha ətraflı məlumat üçün “Təkliflərin qəbulu” elanına baxmağınız xahiş olunur.



Nümunə: Ali Təhsil sahəsində potensialın gücləndirilməsi (2015)

“Regional Keyfiyyət Çərçivəsinin Genişləndirilməsi və İcrası” layihəsinin regional kvalifikasiyalar çərçivəsinin hazırlanması və icrası, bakalavr öncəsi proqramlar üçün təlim nəticələrinin, eləcə də müxtəlif ali təhsil siklləri üçün tələb olunan kreditlərin müəyyən olunması yolu ilə Mərkəzi Amerikanın ali təhsil sistemlərinin harmonizə edilməsinə töhfə verir. Pilot nəticələr və çərçivə özü regional və milli siyasət orqanlarına, işəgötürənlərə və akkreditasiya qurumlarına geniş şəkildə təşviq olunacaq. Layihə həm də cəlb olunan Tərəfdaş Ölkələrdə davam edən milli islahatlara əhəmiyyətli dərəcədə töhfə verir.

İdarəetmə

Potensialın gücləndirilməsi layihələrinin seçimi və monitorinqi Brüsseldə yerləşən Təhsil, Audiovizial Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Agentlik (EACEA) tərəfindən həyata keçirilir.

Seçim proseduru

Potensialın gücləndirilməsi layihələri hər il milli və regional prioritetlərə əsaslanan açıq müsabiqənin (“Təkliflərin qəbulu”) nəticələri əsasında seçilir. Bu prioritetlər Avropa Komissiyasının xidmətləri tərəfindən müvafiq Tərəfdaş Ölkələrdəki yerli maraqlı tərəflərlə sıx məsləhətləşmə yolu ilə müəyyən olunur. Seçim ekspert qiymətləndirməsinin köməyi ilə həyata keçirilir: akademik icmadadan olan müstəqil ekspertlər “Təkliflərin qəbulu” elanında dərc olunmuş meyarlara uyğun olaraq hər bir ərizənin keyfiyyətini qiymətləndirir. Yerli kontekstdə layihənin məqsəd uyğunluğu və mümkünlüyü ilə bağlı Aİ Nümayəndəlikləri ilə məsləhətləşmə aparılır.

Seçimdən sonra EACEA qrantalanla (bütün tərəfdaşların adından konsorsiumu idarə edən baş tərəfdaş) ilə qrant müqaviləsi imzalayır.

Maliyyələşdirmə

Nümunə: Ali təhsil sahəsində potensialın gücləndirilməsi (2015)

"Mərkəzi Asiya Universitetlərinin Aqro-mədəni Siyasət sahəsində Sərişələrinin Artırılması" layihəsi Özbəkistan və Qazaxıstan universitetlərini ətraf mühitin mühafizəsi və torpaqların idarə edilməsi sahəsində innovativ kurikulumlarla təmin etməklə onların bacarıq səviyyələrini artırır. Bolonya Prosesi prinsipləri əsasında münasib metodoloji yanaşmalarla innovativ kursların yaradılması məsələləri ilə bağlı kurikulumların hazırlanması üzrə əyani vəsait hazırlanıb. Layihə, həm də Mərkəzi Asiyadan olan tələbələrə ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı təcrübələrini dəstəkləyən hüquqi alətlər barədə maarifləndirəcək.

Hər bir layihənin dəyəri 500 min - 1 milyon avro arasında dəyişəcək. Bu qrant əməyin ödənişi, nəqliyyat, yaşayış, avadanlıq və subpodrat xərclərini qarşılamaq üçün istifadə edilə bilər. Digər zəruri layihə xərcləri tərəfdaşların özləri tərəfindən birgə maliyyələşmə yolu ilə qarşılana bilər.

Necə müraciət etməli

Proqram Ölkələrindən birində və ya meyarlara cavab verən Tərəfdaş Ölkələrdən birində yaradılmış hər hansı ATM və ya ATM-lərin assosiasiyası və ya təşkilatı konsorsiumun adından müraciət

ərizəsi göndərə bilər (Hansı ölkələrin müraciət edə biləcəyini, həmçinin, onların ərizəsi, yoxsa tərəfdaş kimi müraciət edə biləcəklərini öyrənmək üçün 28-ci səhifədəki cədvələ nəzər salın).

Ərizəçilər qrant ərizələrini "Təkliflərin qəbulu" elanında göstərilən son tarixə qədər Brüsseldə yerləşən Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət İcraçı Agentliyinə (EACEA) göndərə bilərlər.

Son müraciət tarixləri ilə bağlı təfərrüatlar və məlumatlar üçün "Təkliflərin qəbulu" elanına (http://eacea.ec.europa.eu/erasmus-plus/funding_en) və ya Proqram üzrə Təlimata ([http://ec.europa.eu/programmes/erasmus-plus/.](http://ec.europa.eu/programmes/erasmus-plus/)) nəzər sala bilərsiniz.

“Jean Monnet” proqramı çərçivəsində fəaliyyətlər

“Jean Monnet” proqramına daxil olan fəaliyyətlərin məqsədi dünyanın hər yerində Avropa İttifaqı ilə bağlı tədqiqatları⁹ dəstəkləmək və inkişaf etdirməkdir. Bu proqram müxtəlif sahələr çərçivəsində geniş spektrli hədəf qruplara (o cümlədən adətən mövzu ilə tanış olmayanlara) ali təhsil səviyyəsində Avrointegrasiya prosesi üzrə tədris və elmi tədqiqatların aparılmasında qabaqcıl təcrübələri təşviq edir.



“Jean Monnet” proqramı həm də AI siyasətlərinin idarə edilməsini yaxşılaşdırmaq üçün akademik icma və siyasətçilər arasında dialoqa təkan vermək məqsədi daşıyır.

“Jean Monnet” proqramına daxil olan fəaliyyətlər layihələrə və mütəllimlərə müxtəlif formalarda dəstək göstərir: brendinq, maliyyə dəstəyi və dünya şəbəkəsinə integrasiya. Bu şəbəkə Avropa İttifaqı ilə bağlı məsələlərin müstəqil və tənqidi analizi üçün vahid resurs bazası təşkil edir.

⁹ Avropa İttifaqı ilə bağlı tədqiqatlara Avrointegrasiyanın daxili və xarici aspektlərinə xüsusi diqqət yetirməklə bütünlükdə Avropanın tədqiqi daxildir. Onlar həmçinin AI-nin qloballaşan dünyada rolunu, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və fəal Avropa vətəndaşlığının təşviqində AI-nin rolunu əhatə edir.

Məqsədlər

Proqramın məqsədləri aşağıdakılardır:

- dünyanın hər yerində ixtisaslaşmış tədris mütəxəssisləri, təhsilalanlar və vətəndaşlar arasında Avrointeqrasiya sahəsində təhsili və tədqiqatları təşviq etmək
- Avrointeqrasiyanın tədqiqi sahəsində fəal olan assosiasiyaların fəaliyyətlərini dəstəkləmək;
- akademik icma və siyasətçilər arasında AI siyasətlərinin prioritetləri barədə siyasi müzakirələri və dialoqu təşviq etmək;
- tələbələri və gənc mütəxəssisləri onların akademik fəaliyyətləri və karyeraları üçün aktual olan AI məsələləri barədə biliklərlə təchiz etmək və onların fəal vətəndaş vərdişlərini formalaşdırmaq;
- tədris və tədqiqatlarda innovasiyanı (məs.sahələrarası və/yaxud çoxsahəli tədqiqatlar, açıq təhsil, digər ATM-lərlə şəbəkələşmə və s.)təşviq etmək.

Erasmus+ proqramı çərçivəsində aşağıdakılara xüsusi diqqət yetirilir:

- AI ilə bağlı mövzuları bütün kurikulumlara, o cümlədən adətən AI komponentini əhatə etməyən sahələr üzrə kurikulumlara daxil etmək;
- gənc akademik işçilərin yeni nəslinin iştirakını təşviq etmək.

Nümunə: JEAN MONNET

BEYOND EUCLASS - "Jean Monnet" proqramı tərəfindən maliyyələşdirilən, ENAC (Ente Nazionale Canossiano) adlı qeyri-hökumət təşkilatı tərəfindən icra edilən 12 aylıq layihə idi. İtaliyanın Verona şəhərində mənzillənən bu layihə İtalyan tələbələrin və müəllimlərin AI qurumları və onların səlahiyyətləri barədə anlayışını gücləndirmək, Avrointeqrasiya prosesinin onların gündəlik həyatına necə təsir göstərdiyini nümayiş etdirmək və İtaliyada Avropa institutları barədə ümumi təsəvvürü yaxşılaşdırmaqdır. Layihə çərçivəsində İtalyan müəllimləri bir araya gətirən uğurlu seminar keçirildi. Bu seminarada onlara Avropaşünaslığın daha effektiv tədrisi metodları təqdim olundu. Layihə çərçivəsində həmçinin maarifləndirici video və sonrakı təhsil üçün bir sıra təhsil materialları hazırlandı.



Struktur

“Jean Monnet” proqramı üç əsas komponentdən ibarətdir:

1. Tədris və tədqiqat

- **“Jean Monnet” modulları:** Aİ ilə bağlı tədqiqatlar sahəsində qısamüddətli təhsil proqramları- hər tədris ili üçün ən azı 40 tədris saati. Modullar Avropaşünaslıqla bağlı bir xüsusi sahəyə yönələn və ya çoxsahəli ola bilər. Qrantların maksimum məbləği üç il üçün 30 min avrodur.
- **“Jean Monnet” kafedraları:** Universitet müəllimləri tərəfindən təqdim edilməklə, hər tədris ili üzrə minimum 90 saatlıq təhsil proqramları. Qrantların maksimum məbləği üç il üçün 50 min avrodur.
- **“Jean Monnet” Qabaqcıl Təcrübə Mərkəzləri:** Bir və ya bir neçə universitet müəlliminə mövcud “Jean Monnet” kafedrasının rəhbərliyi altında bir və ya bir neçə ali təhsil müəssisəsində çoxsahəli strukturun yaradılması vasitəsilə Aİ mövzuları ilə bağlı kompetensiya, bilik və resurslar üçün əlaqələndirici mərkəz qurmaq imkanı verən bir fəaliyyət. Qrantların maksimum məbləği üç il üçün 100 000 avrodur.

2. Siyasət sahəsində müzakirələr və dialoq

- **“Jean Monnet” Şəbəkələri:** Ən azı üç fərqli ölkədən üç tərəfdaşın olması şərtilə, ərizəçi təhsil müəssisəsi tərəfindən dünyanın müxtəlif ölkələrindən olan digər ali təhsil müəssisələri və maraqlı tərəflərlə birgə yaradılmış şəbəkə vasitəsilə əməkdaşlığı gücləndirmək, məlumat toplamaq, təcrübə bölüşmək, biliklər qazanmaq və yüksək səviyyəli tədqiqatların nəticələrini təşviq etmək məqsədi daşıyan fəaliyyət. Maksimum qrant məbləği üç il üçün 300 000 avrodur.
- **“Jean Monnet” Layihələri:** Müxtəlif hədəf qruplar, o cümlədən ibtidai və orta təhsil müəssisələri arasında biliklərin ötürülməsinin və müzakirələrin təşviqinin müxtəlif aspektləri və metodlarının tədqiqinə yönələn fəaliyyətlər. Fəaliyyətlərə konfranslar, təlim, kurikulumların hazırlanması, məsafədən təhsil və s. daxil ola bilər. Maksimum qrant məbləği 12-24 ay üçün 60 min avrodur.

Nümunə: JEAN MONNET

“Moldovanın Avropalaşdırılmasının dərinləşdirilməsinə təkan verilməsi” - Moldovanın Kişinyov şəhərində mənzillənən Etnik və Regional Tədqiqatlar Assosiasiyası tərəfindən həyata keçirilən, “Jean Monnet” proqramı çərçivəsində maliyyələşən 18 aylıq layihə idi. Bu layihənin məqsədi Moldovada Avropa İttifaqının ticarət siyasəti barədə bilikləri artırmaq, Moldovalı gənclərin Aİ təşəbbüslərində iştirakını artırmaq və ümumilikdə Moldova vətəndaşlarının onlara təsir edən Avropa siyasətlərinə marağını artırmaq üçün onları daha yaxşı cəlb etmək idi. Buna nail olmaq üçün, bu mövzular üzrə kommunikasiyanı və bilikləri daha da yaxşılaşdırmaq, bununla kənd yerlərindən olan gənclər, müəllimlər, elmi işçilər və siyasətçilər arasında dialoq üçün platforma yaratmaq məqsədilə bir sıra çoxtərəfli tədbirlər keçirilib.



3. Assosiasiyalara dəstək

- Avrointegrasiya prosesinin tədqiqinə töhfə vermək və bu sahədə regional və ya milli elmi və maddi resursları tanımaq məqsədilə Aİ ilə bağlı məsələlərin tədqiqi üzrə ixtisaslaşmış professor və tədqiqatçıların **assosiasiyalarına dəstək**. Fəaliyyətlərə illik görüşlər, xəbər bülletenləri, tədbirlər, KİV-lə əlaqə və s. daxil ola bilər. Maksimum qrant məbləği üç il üçün 50 min avrodur.

İdarəetmə

“Jean Monnet” proqramı çərçivəsində bütün fəaliyyətlər birbaşa Brüsseldə yerləşən Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Agentlik (EACEA) tərəfindən idarə olunur.

Seçim proseduru

“Jean Monnet” layihələri hər il açıq müsabiqə (Təkliflərin qəbulu) əsasında seçilir. EACEA seçim prosesini həyata keçirir və daha sonra uğurlu nəticə göstərən ərizəçi ilə (qrantalan) grant müqaviləsi imzalayır. Ərizəçilər ekspert qiymətləndirməsi sistemi ilə qiymətləndirilir. Akademik icmadan olan müstəqil ekspertlər dərc olunmuş meyarlar əsasında hər bir ərizənin keyfiyyətini qiymətləndirir.

Maliyyələşdirmə

“Jean Monnet” proqramına daxil olan fəaliyyətlər üzrə maliyyələşdirmə qaydaları və məbləğləri müxtəlifdir. Ətraflı məlumat üçün aşağıdakı veb səhifələrə baxın:

http://ec.europa.eu/programmes/erasmus-plus/index_en.htm

http://eacea.ec.europa.eu/erasmus-plus/actions/jean-monnet_en

Necə müraciət etməli (Təfərrüatlar və məlumat üçün...)

Dünyanın müxtəlif yerlərindən olan ərizəçilər grant ərizələrini “Təkliflərin qəbulu” elanında göstərilən son tarixə qədər Brüsseldə yerləşən Təhsil, Audiovizual Vəsaitlər və Mədəniyyət üzrə İcraçı Agentliyə (EACEA) göndərməlidir.

Dünyanın müxtəlif yerlərindəki ali təhsil müəssisələri “Jean Monnet” proqramına müraciət edə bilərlər. “Jean Monnet” assosiasiyaları, şəbəkələri və layihələri üçün Avropaya inteqrasiya sahəsində fəal olan təşkilatlar müraciət edə bilərlər.

Son müraciət tarixləri ilə bağlı təfərrüatlar və məlumatlar üçün “Təkliflərin qəbulu” elanına (http://eacea.ec.europa.eu/erasmus-plus/funding_en) və ya Proqram üzrə Təlimata ([http://ec.europa.eu/programmes/erasmus-plus/.](http://ec.europa.eu/programmes/erasmus-plus/)) nəzər sala bilərsiniz.

Digər ali təhsil imkanları: bilik alyansları, sahəvi bacarıq alyansları və strateji tərəfdaşlıqlar

Erasmus+ proqramının digər üç komponenti Tərəfdaş Ölkələrdən olan ATM-lərin iştirakı üçün açıqdır. Bu üç komponentdə Tərəfdaş Ölkələrdən olan ATM-lər maliyyəyələşmə əldə etmək üçün layihəyə müəyyən əlavə dəyər qazandırmalıdır.



Məqsədlər

Bilik alyansları, sahəvi bacarıq alyansları və strateji tərəfdaşlıqlar - birgə tədbirləri hazırlayan və icra edən, tərəfdaşlar arasında təcrübə mübadilələrini təşviq edən təşkilatlar arasında transmilli əməkdaşlıq təşəbbüsləridir. Bilik alyansları universitet-biznes əməkdaşlığına, sahəvi bacarıq alyansları peşə təhsili və təliminə və konkret iqtisadi sahələrdə bacarıqlarla bağlı tələblərə yönəlir. Strateji tərəfdaşlıqlar ömür boyu öyrənmə nöqtəyi-nəzərindən bütün təhsil spektrini, o cümlədən məktəb təhsili, peşə təhsili, ali təhsil və böyüklərin təhsilini əhatə edə bilər.

Bu fəaliyyətlərə geniş çeşidli tədbirlər, o cümlədən sahibkarlıq müəssisələri ilə əməkdaşlıq etməklə çoxsahəli bacarıqların öyrənilməsi proqramlarının hazırlanması, hər hansı sahədə sahibkarlığın əsaslarının öyrənilməsi və kurikulumuna daxil edilən əsas təhsil sahəsi çərçivəsində digər fəaliyyətlər daxildir. Buraya, həmçinin, kurikulumların layihəsinə bacarıqların və peşə təcrübələrinin inteqrasiyasını, əldə olunmuş bilik, bacarıq və kompetensiyaların tanınmasını və təsdiqlənməsini dəstəkləyən fəaliyyətlər, eləcə də fəal vətəndaşlıq və sahibkarlığı stimullaşdıran sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının inkişaf etdirilməsinə yönələn transmilli təşəbbüslər daxildir.

Struktur

Üç komponentin hansının seçilməsindən asılı olaraq, konsorsium müəyyən sayda və müəyyən növ təşkilatları bir araya gətirməlidir. Buraya məsələn, ali təhsil müəssisələri, peşə təhsili institutları/məktəblər, peşə təhsili müəssisələri, dövlət/özəl qurumlar, kiçik, orta və iri ölçülü sahibkarlıq müəssisələri (o cümlədən sosial müəssisələr), elmi tədqiqat institutları, təlim mərkəzləri və s. daxildir. Hər bir komponentin xüsusi tələbləri ilə bağlı bütün məlumatlar Erasmus+ Proqramı üzrə Təlimatda təqdim olunur.

Maliyyələşdirmə

Erasmus+ proqramı çərçivəsində bilik alyansları, sahəvi bacarıq alyansları və strateji tərəfdaşlıqlara göstərilən maliyyə dəstəyi əsasən vahid xərclər əsasında hesablanan ilkin büdcəyə əsaslanır.

Necə müraciət etməli (Təfərrüatlar və məlumat üçün...)

Bilik alyansları və sahəvi bacarıq alyansları üçün maliyyələşmə əldə etmək üçün, Proqram Ölkələrindən olan təşkilatlar ərizələri Brüsseldə yerləşən Təhsil, Audiovizual vəsaitlər və Mədəniyyət

göndərməlidir. Strateji tərəfdaşlıqlar üçün maliyyələşmə əldə etmək üçün, ərizələr müvafiq Milli Agentliklərə yönləndirilməlidir. Müraciət üçün müvafiq son tarixlər “Təkliflərin qəbulu” elanında dərc olunur. Tərəfdaş Ölkədən olan təşkilat kimi, siz birbaşa müraciət edə bilməzsiniz. Siz layihədə tərəfdaş kimi cəlb oluna bilərsiniz. Buna görə də, ixtisaslaşdığınız sahədə Avropa təşkilatları ilə, məsələn, ali təhsil müəssisələri, kiçik, orta və ya iri ölçülü sahibkarlıq müəssisələri, peşə təhsili müəssisələri, elmi tədqiqat institutları və ya təhsil, təlim və gənclər sahəsində fəal olan təşkilatlarla əlaqələr qurmali və gücləndirməlisiniz.

Son müraciət tarixləri ilə bağlı təfərrüatlar və məlumatlar üçün “Təkliflərin qəbulu” elanına (http://eacea.ec.europa.eu/erasmus-plus/funding_en) və ya Proqram üzrə Təlimata ([http://ec.europa.eu/programmes/erasmus-plus/.](http://ec.europa.eu/programmes/erasmus-plus/)) nəzər sala bilərsiniz.

Tərəfdaş ölkələrin ali təhsil müəssisələri: Erasmus+ Proqramının hansı fəaliyyətlərində kimlər iştirak edə bilər?

	Qonşu ölkələr (Regionlar 1, 2, 3)	Rusiya Federasiyası (Region 4)	Asiya və Mərkəzi Asiya, Latın Amerika, Cənubi Afrika (Regionlar 6, 7, 8, 9, 10)	Afrika, Karib və Sakit okean hövzəsi (Region 11)	Sənayeləşmiş ölkələr: ABŞ, Kanada, Asiya-Sakit Okean hövzəsi (Region 13)	Sənayeləşmiş ölkələr: Körfəz (Region 12)	Andorra, Monako, San Marino, Vatikan şəhər-dövləti, İsveçrə (Region 5)
Erasmus Mundus Birgə Magistratura Təhsili (yalnız tərəfdaş kimi)	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ
Tələbələr üçün kredit mobilliyi və əməkdaşların mobilliyi (yalnız tərəfdaş kimi)	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	XEYR	XEYR
Ali Təhsil sahəsində potensialın gücləndirilməsi (Tərəfdaş və ya ərizəçi kimi)	BƏLİ	BƏLİ *	BƏLİ ♦	BƏLİ	XEYR	XEYR	XEYR
Jean Monnet (tərəfdaş və ya ərizəçi kimi)	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ	BƏLİ
Təhsil sahəsində bilik alyansları, sahəvi bacarıq alyansları, strateji tərəfdaşlıqlar (tərəfdaş kimi)	BƏLİ ♦	BƏLİ ♦	BƏLİ ♦	BƏLİ ♦	BƏLİ ♦	BƏLİ ♦	BƏLİ ♦

- * Rusiyadan olan təhsil müəssisələri yalnız regional xarakterli potensialın gücləndirilməsi layihələrində tərəfdaş kimi iştirak edə bilərlər. Rusiyadan olan təhsil müəssisələrinin uyğunluğunu yoxlamaq üçün hər il üzrə "Təkliflərin qəbulu" elanına nəzər salın.
- ♦ 8-ci Regiondan (Latın Amerikas) olan tərəfdaşların cəlb olunduğu layihələrdə həmin regiondan olan ən azı iki uyğun Tərəfdaş Ölkə olmalıdır.
- ♦ İştirak yalnız Tərəfdaş Ölkədən olan müəssisə əhəmiyyətli dərəcədə əlavə dəyər qatırsa, mümkündür. Əgər bu şərtə cavab verilməzsə, ərizə seçim zamanı nəzərdən keçirilmir.

Fərdlərin proqramda iştirakı:

Tərəfdaş Ölkələrdən olan
fərdlər üçün təqaüdlər



Fərdi təqaüd imkanları

Təqaüdlər və qrantlar aşağıdakı kateqoriyalara daxil olan şəxslərə verilir:

Tələbələr

Tam təqaüdlü magistratura təhsili almaq istərdinizmi?

- Siz Erasmus+ Proqramı çərçivəsində seçilmiş, Avropada yerləşən və ya yerləşməyən ali təhsil müəssisələrindən ibarət konsorsiumun həyata keçirdiyi Erasmus Mundus Birgə Magistratura Təhsili proqramlarından birində iştirak etmək məqsədilə təqaüd almaq üçün müraciət edə bilərsiniz. Siz iştirakçı ali təhsil müəssisələrinin ən azı ikisində təhsil alacaq və təhsilinizin sonunda birgə ya ikili/çoxtərəfli diplom alacaqsınız.

Aİ tərəfindən maliyyələşdirilən təqaüdlər iştirak, nəqliyyat, yaşayış və sığorta xərclərini əhatə edir. Təqaüd məbləğləri barədə təfərrüatlar üçün 11-ci səhifəyə nəzər salın.

Necə müraciət etməli

Magistr proqramlarının tam siyahısı ilə aşağıda tanış ola bilərsiniz: <http://europa.eu/!RN87Kc>

Magistr proqramı təqdim edən konsorsiuma birbaşa müraciət etməlisiniz. Bu konsorsium dünyanın hər yerindən olan namizədlərə açıq olan təqaüd yerləri üçün rəqabətli seçim proseduru həyata keçirir. Əksər konsorsiumlar növbəti tədris ilində başlayan proqramlar üçün öz müraciət prosedurlarını cari təqvim ilinin dördüncü rübündə açıq elan edirlər.

Avropada qısamüddətli təhsil almaq və bu təhsilin

ölkənizdə diplom almaq üçün tanınmasını istərdinizmi?

- Təhsil aldığınız ali təhsil müəssisəsi Erasmus+ çərçivəsində Avropanın ali təhsil müəssisələri ilə əməkdaşlıq sazişlərinə malik ola bilər. Əgər belədirsə, siz təhsilinizin bir hissəsini (Bakalavr, Magistr və ya Doktorantura pilləsində) tərəfdaş ali təhsil müəssisəsində davam etdirmək məqsədilə 3 aydan (və ya akademik müddət/trimesr) 12 aya qədər təhsil müddəti üçün qrant almaq üçün müraciət edə bilərsiniz. Siz öz təhsilinizi, hüquq və öhdəliklərinizi əks etdirən fərdi Təhsil Müqaviləsi imzalayacaqsınız. Sizin qəbul edən təhsil müəssisəsində akademik fəaliyyətləriniz tam tanınacaq və öz təhsil müəssisənizə qayıtdıqdan sonra diplom almaq üçün nəzərə alınacaq. 2018-ci ildən başlayaraq, müqavilələrlə həmçinin təcrübələr üçün qrantlar verilir.

- Al tərəfindən maliyyələşdirilən qrantlar xaricdə keçirilən mobillik müddətinin səbəb olduğu əlavə xərclərin qarşılınmasına imkan verir və Avropaya səyahət xərclərini və xaricdə keçirilən müddət ərzində yaşayış xərclərini qarşılamağa kömək edir. Təqaüd məbləğləri barədə təfərrüatlar üçün 11-ci səhifəyə nəzər salın.

Necə müraciət etməli

Əlavə məlumat üçün təhsil aldığınız müəssisənin beynəlxalq əlaqələr şöbəsinə müraciət edin.

Əməkdaşlar

- Çalışdığınız ali təhsil müəssisəsi Erasmus+ proqramı çərçivəsində Avropadan olan tərəfdaşlarla əməkdaşlıq sazişinə malik ola bilər. Belə olduğu halda, siz tərəfdaş təhsil müəssisəsində tədris etmək və ya peşəkar inkişaf məqsədləri üçün təlim keçmək məqsədilə 5 gündən 2 aya qədər müddət üçün qrant almaq üçün müraciət edə bilərsiniz. Tədris fəaliyyətinə həftəlik (yaxud ölkədə qalmaq müddəti bir həftədən qısdırsa, bütün ölkədə qalma müddəti) ən azı 8 dərs saati daxil olmalıdır. Xaricdə keçirilən müddət tədris və təlim fəaliyyətlərini birgə əhatə edə bilər.

Necə müraciət etməli

Daha ətraflı məlumat üçün müəssisənizin beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayın.

- Universitetlərin akademik heyəti həm də davam etməkdə olan hər hansı Erasmus Mundus Birgə Magistr Proqramlarında qonaq mühazirəçi kimi iştirak etmək məqsədilə qrant üçün müraciət edə bilərlər.

Necə müraciət etməli

Birgə proqramı həyata keçirən konsorsiuma birbaşa müraciət edin. Konsorsium dünyanın hər yerindən olan akademik heyət üçün açıq olan rəqəbatlı seçim proseduruunu həyata keçirir:
<http://europa.eu/!RN87Kc>

Daha ətraflı məlumatlar üçün faydalı keçidlər

Erasmus+ proqramı barədə ümumi məlumat

http://ec.europa.eu/programmes/erasmus-plus/index_en.htm

Erasmus+ proqramı üzrə Təlimat

http://ec.europa.eu/programmes/erasmus-plus/documents/erasmus-plus-programme-guide_en.pdf

Erasmus+ proqramı çərçivəsində ali təhsil müəssisələri üçün maliyyələşmə imkanları

http://eacea.ec.europa.eu/erasmus-plus/funding_en

Erasmus+ proqramı çərçivəsində tələbələr üçün maliyyələşmə imkanları

http://ec.europa.eu/education/opportunities/higher-education/study-mobility_en.htm

Fərdlər üçün ingilis, fransız, ispan, portuqal, rus, ərəb və çin dillərində qısa məlumat

<http://bookshop.europa.eu/en/come-to-study-or-teach-in-europe-pbNC0313339/>

Ali təhsil müəssisələri üçün üçün ingilis, fransız, ispan, portuqal, rus, ərəb və çin dillərində qısa məlumat

<http://bookshop.europa.eu/en/work-together-with-european-higher-education-institutions-pbNC0213245/>

Erasmus+ proqramının beynəlxalq aspekti barədə öyrədici elektron vəsait: https://eacea.ec.europa.eu/erasmus-plus/introduction-international-dimension-erasmus-plus_en

Erasmus+ Layihə Nəticələri Platformasında hər hansı Erasmus+ layihəsi barədə məlumatlar əldə edə bilərsiniz:

<http://ec.europa.eu/programmes/erasmus-plus/projects>

Tərəfdaş Ölkələrdəki Milli Erasmus+ Ofisləri

Milli Erasmus+ Ofisləri Ali xaricində - Cənubi Aralıq hövzəsi, Qərbi Balkan, Şərqi Avropa, Rusiya Federasiyası və Mərkəzi Asiyada yerləşən 27 Tərəfdaş Ölkədə Erasmus+ Proqramının ali təhsil aspektlərinin beynəlxalq komponentinin yerli idarəetməsinə cavabdehdir. Milli Erasmus+ Ofislərinin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

https://eacea.ec.europa.eu/erasmus-plus/contacts/national-erasmus-plus-offices_en

Proqram Ölkələrində yerləşən Milli Agentliklərdə Beynəlxalq Əlaqələndirici Mərkəzlər

Proqram Ölkələrindən olan iştirakçılara Erasmus+ Proqramının ali təhsil aspektlərinin beynəlxalq komponenti barədə məlumat vermək üçün Milli Agentliklərdə beynəlxalq əlaqələndirici mərkəzlər yaradılıb. Beynəlxalq əlaqələndirici mərkəzlərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

https://eacea.ec.europa.eu/erasmus-plus/contacts/international-erasmus-plus-contact-points_en

Avropa İttifaqının dünyanın müxtəlif ölkələrindəki nümayəndəlikləri

www.eeas.europa.eu/delegations/index_en.htm

Erasmus Mundus Tələbə və Məzunları Assosiasiyası (EMA)

Erasmus Mundus Tələbə və Məzunları Assosiasiyasının fərdi üzvləri və regional/ölkə nümayəndələri sizə Avropada təhsil imkanları və təcrübələri barədə geniş informasiya təqdim edə bilər.

www.em-a.eu

Erasmus+ Tələbə və Məzunları Assosiasiyası (ESAA)

ESAA sizə beynəlxalq təhsil imkanları və təcrübəsi ilə bağlı məlumatlar və praktiki tövsiyələr verə bilər.

www.esaa-eu.org/about

“Mariya Sklodovska-Küri Fəaliyyətləri” proqramı

<http://ec.europa.eu/research/mariecurieactions/>

Facebook Marie Skłodowska-Curie Actions

<http://www.facebook.com/Marie.Curie.Actions>

Facebook Erasmus+

<http://www.facebook.com/EUErasmusPlusProgramme>

Twitter Erasmus+

[#EU ErasmusPlus](https://twitter.com/EUErasmusPlus)

